

“BTB Kapital İnvestisiya Şirkəti ” Açıq Səhmdar Cəmiyyəti

2018-ci il üzrə

İDARƏETMƏ HESABATI

1. Emitentin tam və qısaldılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi:	Emitentin tam adı: “BTB Kapital İnvestisiya Şirkəti ” Açıq Səhmdar Cəmiyyəti; Emitentin qısaldılmış adı: “BTB Kapital İnvestisiya Şirkəti ” ASC Dövlət qeydiyyat tarixi: 15.02.2018 Dövlət qeydiyyat nömrəsi (VÖEN): 2004868781
2. Emitentin hüquqi ünvanı və olduğu yer:	Ünvan: AZ1025, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov, ev 27
3. Emitentin adında dəyişikliklər olduqda , emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklinə yenidən təşkil yolu ilə yaradılıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çevrilmə şəklinə yenidən təşkil yolu ilə yaradılıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları:	Olmayıb
4. Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar:	Yoxdur
5. Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilatı-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanma tarixi və qüvvədə olma müddəti;	Yoxdur
6. Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı:	Deyil
7. Emitentin məşğul olduğu fəaliyyət istiqamətləri:	İnvestisiya Şirkəti
8. Emitent lisenziya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri:	12 oktyabr 2018-cu il tarixli İŞ-03 sayılı investisiya fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyası. Fəaliyyət növləri: Əsas investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır: <ul style="list-style-type: none">- Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;- Fərdi investorların portfelinin idarə edilməsi;- İnvestisiya məsləhətlərinin verilməsi;- Qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi

	<p>və anderraytinqi;</p> <ul style="list-style-type: none"> - Qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi; - Mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması; - Marja ticarəti. <p>Yardımcı investisiya xidmətləri (əməliyyatları):</p> <ul style="list-style-type: none"> - Müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi; - İncəsənətə qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi; - Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması; - Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi; - Əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi. <p>Lisənziya müddətsizdir.</p>
<p>9.Emitentin təklif etdiyi məhsullar və xidmətlər:</p>	<p>Əsas investisiya xidmətləri (əməliyyatları) aşağıdakılardır:</p> <ul style="list-style-type: none"> - Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi; - Fərdi investorların portfelinin idarə edilməsi; - İncəsənətə məsləhətlərinin verilməsi; - Qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi; - Qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi; - Mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması; - Marja ticarəti. <p>Yardımcı investisiya xidmətləri (əməliyyatları):</p> <ul style="list-style-type: none"> - Müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi; - İncəsənətə qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi; - Qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması; - Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi;

	- Əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi. .
10.Emitentin işçilərinin sayı və onun rüblük dinamikası:	İşçi sayı: 2018-ci ilin martın sonuna-4 2018-ci ilin iyunun sonuna-4 2018-ci ilin sentyabrın sonuna-4 2018-ci ilin dekabrın sonuna -7
11.Emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı;	Müşahidə Şurası: Rza İsmayıl oğlu Sadiq (sədr) Emil Sabir oğlu Rzayev (üzv) Vüsal İlqar oğlu Şahverdiyev (üzv) Direktor : Ruslan Nazim oğlu Cəfərov Audit Komitəsi: Hümbətov İkrəm Müzəffər oğlu (sədr) Hüseynova Vəfa Həsərət qızı (üzv) Xəlilov Nicat Nizami oğlu (üzv)
12.Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayılıqda sayı;	100% Bank BTB ASC
13.Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmdə səsli səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı;	1. Bank BTB ASC 2. Dövlət qeydiyyat nömrəsi (VÖEN): 1302164881 3. Ünvan: AZ1025, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov, ev 27 4. Nizamnamə kapitalında emitentin payı: 100 %
14.Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı);	1. Bank BTB ASC 2. Dövlət qeydiyyat nömrəsi (VÖEN): 1302164881 3. Ünvan: AZ1025, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov, ev 27 4. Nizamnamə kapitalında emitentin payı: 100 %
15.Emitentin səhmdarlarının (payçılarının) hesabat dövrü ərzində keçirilmiş yığıncaqları barədə məlumat:	
15.1. Yığıncağın keçirilmə tarixi və yeri (ünvanı);	2018-ci il ərzində səhmdarların ümumi yığıncağı keçirilməmişdir.
15.2. Ümumi yığıncaqda qəbul edilmiş qərarlar;	-
16.Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayılıqda göstərilir):	350 ədəd adi səhm
16.1.investisiya qiymətli kağızın növü və forması:	350 ədəd sənədsiz adlı adi səhm
16.2.investisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi:	350 ədəd adi səhm dövlət qeydiyyat nömrəsi: AZ1001020366 qeydiyyat tarixi: 25 aprel 2018-ci il
16.3.investisiya qiymətli kağızların miqdarı və nominal dəyəri:	350 ədəd sənədsiz adlı adi səhm bir səhmin nominal dəyəri: 1 000 manat

16.4.investisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri:	Sənədsiz adlı adi səhm : 350000 AZN
16.5.hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir):	ödənilməmişdir
16.6.fazli istiqrazlar buraxılışı haqqında məlumatda - istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi:	Buraxılmamışdır.
16.7. investisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədavüldə olduğu fond birjasının adı və olduğu yer (olduqda):	Adi adlı səhmlər birjadankənar bazarda yerləşdirilmişdir
17.emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar: 17.1. əqdin məbləği; 17.2. hesabat tarixinə əqdin ödənilməmiş hissəsi.	-
18.emitent tərəfindən aidiyyəti şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar: 18.1. bağlanmış əqdin mahiyyəti, tarixi və məbləği; 18.2. aidiyyəti şəxs barədə məlumat və emitentlə aidiyyət əlaqəsi.	-
19. illik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi:	“BTB Kapital İnvestisiya Şirkəti ” ASC-nin Səhmdarlarının 13.03.2019-cu il tarixli Növbəti Ümumi Yığıncağı
20. hesabatın açıqlanma mənbəyi haqqında məlumat	Bakı Fond Birjasının rəsmi saytı “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin rəsmi saytı

Təsdiq etdi:

BTB Kapital İnvestisiya Şirkəti ASC-nin direktoru

_____ **M.Y.**

Ruslan Cəfərov